

Neft-qaz Mühəndisləri Cəmiyyətinin (SPE) İllik Xəzər Texniki Konfrans və Sərgisi

Stabil artımın və dəyişkən mühitin dayanıqlığının təmin edilməsi

4-6 Noyabr 2015 | Bakı, Azərbaycan | www.spe.org/events/ctce

2015-ci ildə mövzusu “Dəyişən mühitdə artım və davamlılığa aparan innovasiyanın tətbiqi” olan konfrans iştirakçılara əvəzolunmaz texniki məzmun vəd edir. Proqram yüksək səviyyəli çıxışlardan, düşündürücü panel müzakirələrindən, informasiya, bilik, təcrübə və ən son texnologiya innovasiyalarını əhatə edən təqdimatlardan ibarətdir.

Dünya səviyyəli aparıcı texniki konfransın bir hissəsi olun

Texniki Proqram Komitəsi konfransın proqramının tərtib olunmasında aparıcı rol oynamış texniki ekspertlərdən ibarətdir. Onlar XTKS-də təqdim olunacaq hər bir texniki məqaləni şəxsən nəzərdən keçirib seçiblər. Məruzəçilər arasında hökumət nazirləri, texnoloji yeniliklərə və ən yeni üsullara yaxşı bələd olan neft-qaz kəşfiyyatı və istehsalı sahəsini təmsil edən aparıcı simalar və texniki ekspertlər olacaq.

“Chevron Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin (NMC) 2014 -cü ildə Qazaxstanın Astana şəhərində keçirilmiş Birinci Xəzər Texniki Konfransının Qızıl Sponsoru olmaqdan qürur duyur. Üç günlük konfrans texniki bilik mübadiləsi aparmaq, neft-qaz sahəsinin problemlərini müzakirə etmək, yerli və beynəlxalq müsbət təcrübəni və innovasiyaları öyrənmək üçün əla imkan olmaqla yanaşı həm də xarici və Qazaxstan şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi üçün potensial yaratmış oldu”.

Frank Cassulo, Chevron şirkətinin İdarəedici direktor müavini



Əsas texniki kateqoriyalar hədəfə alınıb

Tədbir kəşfiyyat və istehsal sahəsində ən çox maraq kəsb edən texniki mövzuları önə çəkir.

- Qazma və tamamlama
- Yatağın təsviri və dinamikası
- Layihələr, avadanlıq və əməliyyat
- İstehsalat və əməliyyat
- Sağlamlıq, təhlükəsizlik, ətraf mühit və sosial məsuliyyət
- İdarəetmə və informasiya

Tskilatçı



Society of Petroleum Engineers

Qbul edən tskilat



Sponsorları



Neft-qaz Mühəndisləri Cəmiyyətinin (SPE) İllik Xəzər Texniki Konfrans və Sərgisi

Stabil artımın və dəyişkən mühitin dayanıqlığının təmin edilməsi

4-6 Noyabr 2015 | Bakı, Azərbaycan | www.spe.org/events/ctce

Tələbələrin fəal şəkildə dəstəklənməsi

Regional tələbə inkişaf sammiti texniki, ünsiyyət və layihə əsaslı təqdimat və fəaliyyətləri əhatə edən üç günlük tədbirdir. Sammitdə Azərbaycan, Qazaxıstan və Rusiya NMC tələbə bölmələrini təmsil edən, bakalavr təhsilinin sonuncu kursunda oxuyan 60 tələbə iştirak edəcək. Bu tədbirdə onlar birgə texniki layihələrdə iştirak etməklə regionda neft və qaz sənayesi barədə daha yaxşı anlayışa malik olmaq imkanı əldə edəcəklər. Həmkarlarla şəbəkələşmə, ideya mübadiləsi, neft-qaz sahəsinin aparıcı simaları ilə tanışlıq da regionda istedadların inkişaf etdirilməsini önə çəkən bu maraqlı tədbirin bir hissəsi olacaq.



Magzum Mirzagaliyev, Neft & Qaz Nazir müavini, Qazaxstan

Yerli biliyin inkişaf etdirilməsi

Energy4me NMC-nin global enerji təhsili proqramının bir hissəsidir. Proqram tələbələrə, müəllimlərə və geniş ictimaiyyətə əsaslı tədris resursları təqdim edir.

Energy4Me-nin vəzifələrindən biri enerjinin bizim həyatımızda əhəmiyyətini tədris etməyin yollarını müəllimlərə öyrətmək barədə seminarların maliyyələşdirilməsi və təşkilidir. İlk Xəzər Müəllim Seminarları məhz bu konfransda keçiriləcək və praktiki bilik səviyyəsinə uyğun fəaliyyətləri əhatə edəcək. biz həmçinin müəllimlərə konfransda iştirak etmək və enerji sahəsinin peşəkarları ilə ünsiyyətə girmək imkanı yaradırıq. Seminarın sonunda isə NMC müəllimlərə peşəkar inkişaf sertifikatı verəcək.

Fasiləsiz təhsil və peşəkar inkişafın təşviqi üçün təlim

Konfransın texnoloji təqdimatlarını tamamlamaq üçün NMC region üçün xüsusi əhəmiyyət kəsb edən texniki mövzularda iki təlim kursu keçiriləcək.

Bu barədə daha ətraflı məlumat tədbir ərəfəsində veriləcək.

Tskilatçı



Society of Petroleum Engineers

Qbul edən tskilat



Sponsorları



Neft-qaz Mühəndisləri Cəmiyyətinin (SPE) İllik Xəzər Texniki Konfrans və Sərgisi

Stabil artımın və dəyişkən mühitin dayanıqlığının təmin edilməsi

4-6 Noyabr 2015 | Bakı, Azərbaycan | www.spe.org/events/ctce

Bu tədbir texniki konfransdan daha artıqdır, neft-qaz sahəsi üçün əhəmiyyətli bir hadisədir

Çoxsahəli texniki konfransdan əlavə bu tədbir şəbəkələşmək və münasibət yaratmaq üçün zəngin bir atmosferə təkan verəcək xüsusiyyətləri ilə də öyünə bilər.

Tədbirin keçirildiyi yer

Bu ilki tədbirin keçiriləcəyi Fairmont oteli məşhur Alov Qüllələrinin (Flame Towers) bir hissəsi olub UNESCO tərəfindən ümumdünya mədəni irsinə aid edilmiş ərazidə yerləşir. Gözəlliklə dolu cazibədar mənzərələr tədbirin keçirildiyi məkanı ziyarətçilər üçün unudulmaz edəcək. Bakının daxilindən və xaricindən gələn hər kəs bu məkana asanlıqla gələ biləcək.

Dünya texniki mühəndisliyi sahəsində müstəsna xidmətə dəyər veririk

NMC daxilində müstəsna xidmət və liderlik nümayiş etdirmiş, habelə regional səviyyədə öz texniki sahələrinə mühüm peşəkar töhfələr vermiş üzvlər NMC-nin region və sahə üzrə mükafatları ilə təltif edilir. Bu tədbir çərçivəsində 2015-ci ilin Xəzər Mükafatlarının təqdimatı da keçiriləcək.

Neft-qaz sahəsinin ən qabaqcıl liderlərini bir araya gətiririk

Yalnız dəvətnamələrlə iştirakı nəzərdə tutan müstəsna VIP qəbulu sərgi sahəsində açılışdan əvvəlki axşam keçiriləcək. Bu qəbul neft-qaz ictimaiyyətinin ən ali və nüfuzlu üzvlərini Azərbaycanın kulinariya inciləri ətrafında şəbəkələşmək üçün bir yerə toplayacaq. Bizim daha əvvəlki qonaqlarımız arasında hökumət nazirləri yüksək səviyyəli icraçı direktorlar, səfirlər və təhsil müəssisələrinin dekanları var.

Sərgi şəbəkələşmə tədbirlərinin keyfiyyət standartlarını yüksəldirik

Sərgi zamanı iştirakçıların stendləri elə yerləşdiriləcək ki, həm peşəkar, həm də ictimai səviyyələrdə bütün ziyarətçilərlə ünsiyyət asan olsun. Şəbəkələşmə tədbirləri stendlərin qarşısında baş verəcək ki, bu da həm sərgi iştirakçılarına, həm də nümayəndələrə dəyərli ünsiyyət zamanından bəhrələnməyə imkan verəcək. VIP qəbul tədbiri, Şəbəkələşmə qəbulunun ilk günü, habelə qəhvə və nahar fasilələrinin hər biri sərgi ərazisində keçiriləcək. Sizin görüntü, effektivlik və mənfəətlə bağlı gözləntilərinizi maksimallaşdırmaq məqsədilə stendlərin sayı məhdud saxlanacaq.



Sanzhar Zharkeshov, Qazma Mühəndisi, Exxon Mobil / Baltabek Kuandykov, Prezident, Meridian Petroleum, Qazaxstan Neftçi Geoloqlar Cəmiyyətinin Prezidenti, Avrasiya Layihəsinin Baş Koordinatoru / Almas Kuandykov, Neft Mühəndisi, Şimali-Xəzər Əməliyyat Şirkəti

Tskilatçı

Society of Petroleum Engineers

Qbul edən tskilat


Sponsorları








